



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

Sultan Yaqub 1464-cü ildə Diyarbakırda (Diyarbakır) doğulmuşdu. Ağqoyunlu Sultanı Uzun Həsən (1453-1478) və Səlcuqşah Bəyim oğludur. Səlcuqşah Bəyim Uzun Həsənin birinci həyat yoldaşı, Sultan Xəlil, Sultan Yaqub, şahzadə Yusif və Maqsudun analıdır. Onun adından ilk dəfə Uzun Həsənin həyat yoldaşı kimi bəhs edilmişdir. Onların izdivacı Uzun Həsənin 15 yaşı olarkən baş vermiş, ilk xanım olduğu üçün Uzun Həsən tərəfindən digər xanımlar arasında yeri fərqli olmuspardur. Səlcuqşah Bəyim Uzun Həsənin əmisi Məhəmməd Mirzənin qızıdır. Əri Uzun Həsən kimi türk oğuz boyu Bayandur tayfasındandır.

Tarixi mənbələrdə Səlcuqşah Bəyimdən bəhs edilərkən onun dövlət işlərindən nə qədər təsirli rolini, Uzun Həsənin divanına qatılması, dövlətin daxili və xarici siyasətində yaxından iştirakını xüsusi vurğulayırlar. O, hətta dövlət məsələlərində iştirak edə bilmək üçün həcc sefərini de texirə salmışdır. Lakin onun bu fealiyyəti birmənalı qarışınmamışdır. Belə ki, saraydakı nüfuzlu şəxslər onu "Şırtlan Xatun", "Gəzənd Xatun" kimi nifret dolu sözlərlə adlandırmışdır. İbrahim Gülsəni "Mənaqibi Gülsən" adlı əsərində Səlcuqşah Bəyim və digər xanımların divan qərarlarının qəbul edilməsindəki yaxın fealiyyətlərini təqnid etmişdir. Təbriz qadısı Qadi Şərefüddin divanın aldığı bir qərarla bağlı İbrahim Gülsənin yanına gəlib şikayətini bildirir. İbrahim Gülsəni onun haqlı olduğunu, Uzun Həsənin isə belə ədalətsiz və bərbad bir qərar almayacaq qədər ədaləti olduğunu söyleyir. Qadi isə Uzun Həsənin divanına gələrək fəryad edib deyir: "Bu şəhərdə sultan iki nəfərdir? Sultanın nişanını kim yırtıb qırğıa atib?"

Bu hadise dövlət işlərində Səlcuqşah Bəyim rolunu göstərən nümunələrdən biridir. Gülsənin yazdığı başqa bir hadisədə Səlcuqşah Bəyim oğlu Sultan Xəlilin dul xanımının "adi bir insan" hesab etdiyi Hüseyin Çəlebi ilə evləndirilməsinin qarşısını almaq üçün şahzadələrdən ibarət bir heyət toplayıb, bu izdivacın həyata keçirilməsinə mane olmuşdur.

Ağqoyunlu taxt-tac mübarizələrində bilavasitə iştirak edən Səlcuqşah Bəyim, xüsusilə Uzun Həsənin ağır xəstəlik dövründə öz nüfuzu ilə daxili və xarici siyasetdə həmçinin dövlət idarəsində bütün diqqətləri üzərində cəmləmişdi. Saraydakı ən güclü fraksiya məhz Səlcuqşah Bəyimin ətrafında toplanmışdı. Müxalifətdə isə Uzun Həsənin digər xanımları Dövlətşah Buldukani və Dəspina Xatun vardı. Uğurlu Məhəmməd ilə Maqsudun anaları olan bu sultalar taxt mübarizəsində Uğurlu Məhəmmədi dəstəkləyirdi.

Əslində keçmişdə Uzun Həsənin Osmanlı Sultanı II Mehmed ilə Otluqbəlli savaşından (1472) əvvəl Səlcuqşah Bəyimin Uzun Həsənin digər xanımının oğlu Uğurlu Məhəmməd əleyhinə bəzi fealiyyətləri vardi. O, Otluqbəlli savaşçı zamanı Uğurlu Məhəmməd ilə Uzun Həsən arasında münaqışaya səbəb oldu. Tehrani yazır: Uğurlu Məhəmməd Osmanlı vəziri Mahmud Paşaşa hücum etmək üçün Uzun Həsənə xəber göndərir. Uzun Həsən de-

həmçinin Osmanlı qoşunu-nu təqib etmək isteyirdi. Lakin Səlcuqşah Bəyim ona mane olur və deyir ki, Uğurlu Məhəmməd ordu arasınd-a şöhrət qazanmaq üçün Osmanlı ordusunu öz eli ilə məğlub etmək istəyir". Bu məsələni təsvir edən Tehrani Səlcuqşah Bəyimi tənqid etmek məqsədilə "Sultan o sırtlanın (Səlcuqşah Bəyim) sözünü qəbul etdi və Uğurlu Məhəmmədi geri çağırırdı" deyə yazır.

Uzun Həsən ana dilinə və elinə çox bağlı idi. O, özünü Oğuzxan və onun nəvəsi Bayandur xanın nəslindən bilib türk dilinə bağlılıq göstərmişdir. Ondakı dini etiqad da möhkəm olub, bu səbəbdən "Qurani-kərimi" türk dilinə tərcümə etdirildi.

Əslində Yaqub bəyin taxt sava-sında qalib gəlməsi və sultan taxt-

siz bir gənc idi və sultan olan kimi qardaşı Maqsudu günahsız öldürdü. İşlərinə qarışmağa imkan verməmək üçün anası Səlcuqşah Bəyimi qardaşı Yaqub bəyle birlikdə Diyarbekirə yolladı. Sultan Xəlil Ağqoyunlu taxtına çıxdıqdan sonra ən böyük dəstekçisi olan anası Səlcuqşah Bəyimi və Şahzadə Yaqubu özündən küsdürməsə, səltənət mən-sublarını etrafından uzaqlaşdırılmış, nəticədə baş verən məmənuniyyətsizliyi öz rəyyetinə də yansımışdı. Yaqub bəy anasının köməyi ilə Anadoludaki bəyləri öz etrafına yiğib, qardaşı əleyhinə üşyan etdi və Xoy çayı kənarında olan savaşda Sultan Xəlil məğlub oldu və tike-tike edildi (1478).

Əslində Yaqub bəyin taxt sava-sında qalib gəlməsi və sultan taxt-

canoğlu və Xəlil Bəktəş kimi sərkərdələri ile Misir Məmlükərinə qarşı 100 min Ağqoyunlu əsgərini düşmənlə qarşılaşmağa göndərdi.

Beləliklə, Urfa yaxınlığında 1480-ci ilin avqustunda iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdemir, mərkəzə isə Yaşbəy başçılıq edirdilər. Döyüşün sonunda Məmlük qüvvələri ağır meğlubiyətə uğradılar, darmadağın edildilər. Əmir Yaşbəy, Qansu Yəhyavi və Özdemir əsir alındılar, məşvərət keçirildikdən sonra hər üçü edam edildilər. Əmir Yaşbəyin başı Sultan Yaquba göndərildi. Məmlük dövləti bu döyüşdən sonra ağır zərbe aldı və böyük sərkərdələrini itirərək sarıldı.

gahin pozulması təklifi Ağqoyunlu divanını iki yerə böldü. Bu hadisə-dən sonra eşikağası Veli ağa İbrahim Gülsəniye müraciət edərək kömək istəyir. Gülsəniye Sultan Yaquba məktub yazır bildirir: "Sen ki Həsen oğlu Yaqubsan. Padşahın vezifəsi ayrılıq salmaq deyil, Peyğənbərmi buyurub ki, qadınların sözüne qulaq asın. Sənə analıq edən xanım səni mülk əhlindən çıxarıb vəbala salmaq istəyir. Əger ananın dedikləri-ne əmel etsən sənin mülkündən çıxıb, getmək lazımdır".

Sultan Yaqub onun məktubunu divanda oxutdurur və dediklərinə əməl edərək cülliyyə evinə göndərir. Həmçinin anası Səlcuqşah Bəyim də əmr edir ki, bundan sonra dövlət işlərinə müdaxilə etməsin.

Yenə Gülsəni başqa bir yazı-

Azərbaycan tarixində Sultan Yaqub və Səlcuqşah Bəyim rəqabəti



sında Sultan Yaqubun divan və idarəsindəki alimlərdən daha çox Səlcuqşah Bəyim üçün ayağa qalxdığı tənqid edərək, onun divandakı təsirini da vurğulayır və qadınların siyasi məkanda nüfuzlu olmasına da tənqid yanaşır. Belə ki, Səlcuqşah Bəyim alimlərdən, şeyxlərdən və dərvishlərdən üstün bir mövqədə olması, onun qərarlarına qulaq asılması və ona hörmət edilməsi danılmaz bir faktdır.

Əslində xeyirxah biri kimi tanınan Səlcuqşah Bəyim öz gelirinin böyük bir qismını xeyriyyəçilik məqsədi ilə istifadə etmişdir. O, Tebriz məscidinin temirine 10000 dinar xərcləmiş, məscidə dəstəməz üçün su gətirmiş, hündür günbəz tikdirmiş və hər tərəfi kırəmitle örtülü hürçələr tikdirmiştir. Kōhə meh-rabin yerində bu məscidin içərisində hündür günbəz inşa edilmişdi. Səlcuqşah Bəyim zaviyyəsi Bayburtun Balahor kəndində özü tərəfindən tikdirilsə də, sonradan sökülmüşdür. Bu barədə dövrün torpaq sənədləri və vəqf qeydlərində məlumatlar öz əksini tapmışdır.

Sultan Yaqub 1486-ci ildə Gür-cüstana həcüm etdi və Axıskə və Xatun qalalarını alandan sonra, zəngin bir qənimətə geri döndü.

1489-cu ildə Van gölü yaxınlığında kürdərin Ağqoyunlu dövləti-ne qarşı böyük üşyanı oldu. Həmin ildə Süleyman Bicanogluun sərkərdəlik etdiyi ordu kürdləri Van yaxınlığında məğlub etdi.

Səlcuqşah Bəyim hakimiyyətə kiçik oğlu Yusifi çıxarmaq üçün yola getmədiyi hökmədar oğlu Sultan Yaqubu ortadan qaldırmış niyətində idi. Bunu həyata keçirmək üçün on uyğun zamanın Sultan Yaqubun Karabağda qışlığı vaxt olduğuna qərar verdi.

1490-ci ildin 14 dekabrında Sultan Yaqubun hamamdan çıxarkən yediyi qaysı qurularını zəhərləyir. Ancaq qardaşı Yusiflə birgə yediklərindən hər ikisi zəhərlənir. Bunu öyrənən Səlcuqşah Bəyim əsərərən tərəfindən öldürüləcəyini bildiyindən tez müdaxilə edib, masadakı zəhərlə qaysılardan yeyir. Nati-cədə güclü zəhərdən üçü də zəhərlənib bir gündə ölürlər. Sultan Yaqubun ölümü ilə Ağqoyunlu dövləti sürətlə tənazzül edib, dağılmağa başlayır. Səlcuqşah Bəyim əri Uzun Həsən, doğma oğulları Sultan Xəlil, Sultan Yaqub və şahzadə Yusifin ölümüne bails olmaqla Ağqoyunlu Azərbaycan İmperatorluğunun məhvə aparır. Azərbaycan tarixində Sultan Yaqub və Səlcuqşah Bəyim rəqabəti tariximizin gizli səhifələrindəndir.

mis və onu hüzurunda oxudardı. Onun eqidesinə görə müqəddəs kitabı türkçə oxumaq da bir ibadət və onundə la sabav qazanılır.

Buradan da anlaşıldığı kimi, Səlcuqşah Bəyim Uzun Həsən üzerinde təsirli bir rola malik idi, onun sözü diniñilirdi. Həsən bəy Rumlu Əhsenüt Təvarix əsərində Uzun Həsən Səlcuqşah Bəyim tərəfindən boğularaq öldürülüyüünü bildirir. O yazar "Uğurlu Məhəmmədin kəsilmiş başını Həsən Padşahın yanına getirəndə Həsən Padşah xəstə idi. Bu xəber onun üçün çox ağır idi, əgər xəstəlikdən qurtulsam, onun qatillərindən qisas alacağım demidi. Qatil başı isə Səlcuqşah Bəyim olduğunu bəsərdən qorxub onu boğaraq öldürdü".

Uzun Həsənin Gürcüstan səfəri zamanı xəstələnməsi ilə Səlcuqşah Bəyim öz oğlu Sultan Xəlili taxta çıxarmaq üçün fürsət verdi. Səlcuqşah Bəyim oğlu Xəlili dərhal Şiraza, Ağqoyunlu sarayına çağırıldı. Aralarında Süleyman bəy Bicanın da olduğu bir qrup şəxs Uğurlu Məhəmmədi Ərzincan yaxınlığında tutub, öldürdürlər. Çox keçmədi Uzun Həsənin ölüdüyü xəberi yayıldı. Həkimiyət ugurunda heç bir maneesi qalmayan Sultan Xəlil qardaşı Maqsudu birgə taxta çıxdı. Lakin Xəlil həkimiyətə gelen kimi qardaşı Maqsudu edam etdirərək digər vəlīəhdəleri qorxuya saldı. O hətta anası Selcuqşah Bəyimi də ordunun sərkərdələri Bayandur və Süleyman bəy Bican ilə birlikdə Diyarbekirə göndərib öz tek həkimiyətliyini gücləndirdi. O, ləyaqət-

na yüksəlməsinin ən mühüm səbablarından biri, şübhəsiz ki, Səlcuqşah Bəyim üçün ayağa qalxdığı tənqid edərək, onun divandakı təsirini da vurğulayır və qadınların siyasi məkanda nüfuzlu olmasına da tənqid yanaşır. Belə ki, Səlcuqşah Bəyim alimlərdən, şeyxlərdən və dərvishlərdən üstün bir mövqədə olması, onun qərarlarına qulaq asılması və ona hörmət edilməsi danılmaz bir faktdır.

1478-ci ildə Yaqub bəy Azərbaycan, İraq, Fars və digər ölkələrinin şəhərlərini tutmaq üçün qışlaqdan dağlıq ərazilərə hərəkət edərək, Bayandır, Çepni, Duharlı kimi boyaların bəyləri Yaqub bəyin yanına gələrək sədəqətlərini bildirib, ona hədiyyələr təqdim edildər. Beleliklə, Yaqub bəy Ağqoyunlu sultan oldu. Yaqub bəyin on iki illik həkimiyəti bu dövlətin parlaq bir dövrünü təşkil edir.

Sultan Yaqub Təbrizə gəldikdən sonra ölkədəki birliyi qorumaq üçün Xoy savaşına qatılanları bağışladı. Sultan Yaqubun həkimiyətinə qarşı olan əyanlar, Sultan Xəlilin oğulları Əli və Əlvəndin tərəfəna yığışmağa başladılar. Əli və adamları çox keçmədən merkezi həkimiyətə tabe olsalarda, Əlvənd təbəciliğə göstərmək istəmirdi, amma Əlvənd bu müxalifəti çox apara bilmədi. Şirazda xəstələnərək öldü. Bununla da Fars vilayətində olan üşyan tehlükəsi aradan qalxdı.

Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri de Məmlük dövləti idi. Sultan Qaytbay 100 minlik ordu ilə Ağqoyunlu şəhəri Urfanı işgal etmək üçün hərbi yürüşə başla-di. Bu xəber Sultan Yaqubu qatlıqda qəsəbə etdi. Qaraoğulların qızları və arvadları ilə evlənmiş dilər. Bütün olanları Selcuqşah Bəyim həkkindən qəbul etmək istəmirdi. Qaraoğullar qadınları ilə evlənənlər arasında Cahanşahın emisi qızı ilə evlənən Ağqoyunlu Selim kəndxudanın evliliyi divanda müzakirə edilən bir probleme çevrilər. Ənənəye əmel edilməməsi bəhənesi ilə Selcuqşah Bəyimin ni-